



M. Mamedov, Nizami.

(Əvvələ ötən sayımızda)

Ağdərədə fəaliyyət göstərən erməni terrorçuları çirkin niyyətlərini reallaşdırmaq üçün SSRİ qoşun bölmələrinə də hücum etməkdən çəkinmirdilər. Belə ki, 1991-ci il avqustun 12-də Ağdərə rayonundakı Aterk kəndində erməni qudlurları SSRİ Daxili İşlər Nazirliyi daxili qoşun bölmələrinin 41 zabitini və siravi əsgərini, o cümlədən çoxlu hərbi texnika və sursat ələ keçirmişlər [23].

Beynelxalq birliyin, xüsusən böyük dövlətlərin oyunaq «Dağlıq Qarabağ Respublikası»nın elan edilməsinə loyal münasibəti erməni separatçılarını daha da şirnikləndirdi. Onlar hərbi əməliyyatları genişləndirdilər. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistən arasında «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə» bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi.

1991-ci il sentyabrın 19-da erməni qudlurları Ağdərə rayonunun İmarət-Qərvənd kəndində basqın etmişlər. Kənd sakini Z.Əliyeva qətlə yetirilmiş, bir nəçə yaşıyış evi yandırılmışdır. Erməni qudlurları Kəndin otlaq sahələrində xeyli miqdarda mal-qara aparmışdır [25].

Ağdərədə fəaliyyət göstərən erməni terrorçuları terrorun bütün üsulundan istifadə edirdilər. Girovgötürmə, sui-qəsd, pusquda dayanaraq hücum etmə və sair erməni qudlurlarının istifadə etdiyi ənənəvi üsullar idi. Məsələn, 1991-ci il oktyabrın 19-da erməni qudlurları Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında gizlənərək yüksək maşınına hücum etmişlər. Nəticədə sürücü N. bəşirov olmuş, A. Həsənov isə ağır yaralanmışdır. Yüksək maşını, oradakı əraqaq ələ keçirilmiş, yaralı A. Həsənov isə girov götürülmüşdür.

Erməni terrorçuları yerli əhalini vahimədə saxlamaq, onları qorxudaraq dədə-baba yurdlarından didərgin salmaq üçün girov götürmə üsulundan daha çox istifadə edirdilər. Onlar girovlarla qaba rəftar edir, döyüür, incidir, alçaldır və heç vaxt sağalmayan yaralar vuruldular. Erməni vandalları adətən girovları böyük möbləğdə pula dəyişirdilər. Məsələn, 1990-ci il oktyabrın 22-də Ağdərə rayonun ərazisində erməni qudlurları 4 azərbaycanlı girov aparmışdır. 1991-ci ilin oktyabrında girovları buraxmaq və yaraqları tərksilə etmək məqsədilə xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları əməliyyat aparmışlar. Yaraqlılar

Ağdərə erməni vandalizmi

ciddi müqavimət göstərmişlər. Atışma 1 saatda yaxın davam etmişdir. Milis işçiləri mərdlik və qəhrəmanlıq göstərərək girovları azad etmiş, üstəlik 9 qulduru yaxalaya bilmüşlər. Hadisə yerində 9 avtomat, xeyli tapanca, qumbara, partladıcı maddə və başqa döyüş sursatı tapılmışdır. Təəssüflər olsun ki, ağır işgəncələrə məruz qalan girovlardan ikisi vəfat etmişdir.

1991-ci il dekabrin 8-də Brest şəhəri yaxınlığında «Viskul» mehmanxanasında Belorus, Rusiya Federasiyası və Ukrayna rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında müqavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekti kimi varlığına son qoyulduğunu elan etdilər. Dekabrin 25-də Qorbaçov SSRİ Prezidenti vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin varlığına son qoyuldu. Bundan sonra Dağlıq Qarabağda, o cümlədən, Ağdərə ərazisində erməni vandalizmi daha da dərinləşdi. Belə ki, 1991-ci il dekabrin 25-dən 26-na keçən gecə Ağdərə rayonun Umadlu, Baş Güneypəyə İmarət-Qərvənd, Manikli kəndləri raket və artilleriya atışınə tutulmuşdular. Dinc sakinlər yaralanmış və həlak olmuşdur. Bir sıra yaşayış binaları zədələnmiş, dəgildilmiş və yanmışdır.

Həmin il dekabrin 27-də erməni silahlı birləşmələri Ağdərə ərazisindən Papravənd kəndində basqın etmişlər. Kənd sakinlərindən yaralananlar və ölenlər qeydə alınmışdır. Bəzi yaşayış evləri zədələnmiş və yanmışdır. Həsən Sarıyevin rəhbərlik etdiyi kənd müdafiə dəstəsinin üzvləri azınlılaşmış düşməni geri oturtmuş onların bir sıra atəş nöqtələrini məhv etmişlər [26].

1991-ci il dekabrin 29-da erməni hərbi birləşmələri yenidən böyük bir qüvvə ilə Ağdərə rayonunun azərbaycanlılar yaşayış kəndlərinə hücum etmişlər. Şiddətli döyüş başlanmışdır. Nəticədə 16 nəfər ölmüş, milli ordunun 12 hərbi qulluqçusunu itkin düşmüşdür. Qarabağda, sərhəd rayonlarında vəziyyət gündən-güne gərginləşir, şiddətli döyüşlər ara vermirdi [27].

1992-ci ilin ilk altı ayında Azərbaycan Ordu Quruculuğunda xeyli irəliləmələr müşahidə edildi. Belə ki, Dövlət Müdafiə Komitəsinin təsis edilməsi, «Hərbi tribunal haqqında», «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmət haqqında» qanunların qəbul edilməsi ordinuzun yenidən qurulmasına və möhkəmlənməsinə şərait yaratdı. Eyni zamanda, Azərbaycanda «Milli özünümüdafiə qüvvələri» yaradılması haqqında qanun qəbul edildikdən sonra Ağdərə rayonunun azərbaycanlılar yaşayış kəndlərində yerli əhalidən ibarət könüllü ərazi özünümüdafiə dəstələri yaradıldı. Ağdərədə yaradılmış belə dəstələrən biri «Kolani qisasçı dəstəsi» idi.

Bu təşkilat hökumət bigənəliyinin yaratdığı boşluğu doldurmaq və kənd cavalarını birləşdirmək məqsədiylə yaranmışdı. Əsas təşkilatçı və rəhbəri Vaqif İbrahim oğlu Sarıkışiyev idi. Təşkilat 100-ə qədər şəxsi birləşdirərək erməniləri daim vahimə altında saxlayırdı. Onun əsas planlarını Aliyev Möhü, İsmayılov və Rəfayıl Həsənov qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayılov Həsənov 21 gün ermənilərin işgəncələrinə məruz qalan ilk azərbaycanlı idi.

12 mart 1992-ci il Manikli-Sırxavənd cinahlarından və «Sığnaq» yaylasında

ağır texnika və on minlik qüvvə ilə hücumu keçən düşmən səhərə yaxın, yalnız Baş Güneypəyə postunu ələ keçirmiş və yerli qüvvələrin müqaviməti ilə geri atılmışdı. Əsas gücü cinahlara verən düşmənin saat 10-dək 11 zirehli texnikası mina sahəsində partlamış onlarla əsgəri məhv edilmişdi. Əsir ermənilərin dediyinə və erməni qərargahlarının Xankəndinə verilən radioqramlarında aydın olmuşdu ki, düşmən 268 nəfər canlı qüvvə 11 zirehli texnika itirmiş və bütün mövqelərdən yerli özünümüdafiə dəstələrinin gücü ilə vurulub çıxarılmışdı. Sırxavənd cinahının yarılmazı başqa kəndlərin mühasirə həlqəsini daraltsa da kəndlər 14 saat müddətində çarşıaraq düşməni kəndə buraxmamış, lakin arxadan kömək gəlmədiyi və axşam düşdürüyü üçün mövqeləri tərk etməye məcbur olmuşdu. Ermənilərin bu döyüşə böyük itki verməsini 14 marta Yerevanda, Qarabağda gedən mühəribə əleyhinə olan nümayişlər də sübut edir. Xatırladıraq ki, ermənilər yalnız bu zaman mühəribə əleyhinə mitinqə çıxmışdır. Azərbaycanlılar ilk dəfə düşmənə ağır zərbə vurmağa müvəffəq olmuş, lakin arxadan kömək gəlmədiyi üçün qələbəni başa çatdırı bilməmişdilər [28].

Bundan sonra ən qızığın döyüş Baş Güneypəyə və Ortay Güney kəndlərindən getmişdi. Onlarla meyit elə döyüş meydanda qalmış və onları çıxarmaq mümkün olmamışdı. Mühasirəni daraldan düşmən gedis-geliş yollarını nəzarətə götürərək Baş Güneypəyəni tam mühasirəyə alıb və Orta Güney özünümüdafiə dəstəsinin köməyi ilə mühasirənin yarılmazı mümkün olmuşdu.

1992-ci il iyunun 4-də erməni qəsbkarları Ağdaban və Çərəkdar kəndləri yaxınlığında Azərbaycan hərbi hissələrinin güclü müqaviməti ilə üzləşdilər. Sırxavənd, Orta və Baş Güneypəyə, Kiçən, Bəşirler, Manikli və Qaraşlar kəndlərindən də düşmən qovulub çıxarıldı [29]. 1992-ci il iyunun 12-də Azərbaycan silahlı qüvvələri podpolkovnik N. Sadıqovun rəhbərliyi altında Ağdərədə irimiqyaslı hücum əməliyyatına başladı. 1992-ci ilin iyun ayı ərzində 30-a qədər kəndi düşməndən azad edildi, strateji əhəmiyyətə malik ərazilər nəzarət altına alındı. Ermənistən ekspedisiya korpusu birləşmələri və yerli erməni hərbi hissələri çoxlu canlı qüvvə (500-dən çox) əsgər və zabit, o cümlədən 9 zənci) və hərbi texnika, bir təyyarə itirib meydandan qaçı [30]. Azərbaycan hərbi hissələri Xankəndinin 10-15 km-nə ətəkmişdi. İgid Azərbaycan döyüşçüləri Kəlbəcər-Tərtər yolu üstündəki kəndləri azad etmişlər.

1992-ci il iyulun 4-9-da Azərbaycan hərbi hissələri Aterk, Çapar, Umadlu, Zəylik kəndlərini və Ağdərə şəhərini düşmənlərdən tamamilə azad etdilər.

1992-ci ilin martında ATƏM-in Minsk qrupunun təşkil edilməsi və 9 iyulda Azərbaycan tərəfinə müharibənin dayandırılması ilə müraciəti, Ermənistən Laçın dəhlizi vasitəsilə Ağdərəyə əlavə qüvvələr və texnika gotirməsinə səbəb oldu. Nəticədə, 11-28 iyul ərzində erməni ekspedisiya korpusu qəfil əks-hücumu keçərək Maqavuz, Orataq, Aterk, Çapar, Zəylik kəndlərini ələ keçirib Sərsəng Su anbarını nəzarət altına aldılar. Lakin Azərbaycan Ordusu 1992-ci ilin iyul-noyabr aylarında əks hücumu keçərək Sərsəng Su bəndini azad etmiş, Drombom, Çanyataq, Gülyataq, Manik-

li, Xatınbəyli, Orta Güneypəyə, Baş Güneypəyə, Mehmanə, Çıldır, Sırxavənd kəndlərini düşməndən təmizləmişdir.


Cəbhədəki uğursuzluqlar ölkədə siyasi vəziyyəti daha da dərinləşdirdi. İmperiya pərəst qüvvələr fəallaşdı. Dövlət əməkdaşlığı etməyə hazırlıq məqsədile korpus komandiri Surət Hüseynov 1992-ci ilin dekabrında qüvvələrini Kəlbəcərin strateji yüksəkliklərindən geri çəkdi. 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən hərbi texnikanı çıxarıb Gəncəyə gətirdi [31]. 1993-cü il fevralın 5-ne keçən gecə Ermənistən ekspedisiya korpusu Rusyanın 7-ci ordusunun 128-ci motoatıcı alayı və kazaklılardan ibarət silahlı dəstənin, o cümlədən, xarici muzduların iştirakı ilə Ağdərə istiqamətində hücumu keçdi. Fevralın 15-dən 16-na keçən gecə Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu [32].

Müdafiə naziri R.Qaziyev və korpus komandiri S. Hüseynov vəzifələrindən kənar edildilər. Onların təsiri altında olan hərbi hissələr Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdi. Erməni hərbi birləşmələri yaranmış vəziyyətdən məhərətlə istifadə edib, 1993-cü il martın 10-dək Ağdərə bölgəsinin bir çox yaşayış məntəqələrini ələ keçirdi. Ağdərə işgal edildikdən sonra martın 20-dən həm Ermənistən, həm də Ağdərə tərəfindən Kəlbəcər güclü atəşə tutuldu [33]. Hərbçilərimiz Ağdərə əməliyyatını Qarabağ müharibəsinin anatomiyası və məhək daşı adlandırdılar.

Beləliklə, 1993-cü ilin martında sahəsi 1705 kilometr olan Azərbaycanın Ağdərə rayonu Ermənistən silahlı birləşmələri tərəfindən işgal edildi. İşgal zamanı rayonun 58 kəndi var idi ki, bunun 14-də azərbaycanlılar yaşayırırdılar. Nəticədə rayonun azərbaycanlıların qədim yaşayış məskənlərindən olan kəndlərindən 14 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşdürlər. Hələ bu azmiş kimi Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülmüşdür. Onu da qeyd edək ki, mühəribə dövründə 145 nəfər Ağdərə sakını şəhid olmuşdur. Xatırladaq ki, Xankəndindən 62 kilometr şimalda yerləşən Ağdərə rayonu 1930-cu ildə yaradılıb. 1960-ci ildə şəhər tipli qəsəbə 1985-ci ildə şəhər statusu alıb. 1992-ci ildə rayonun əraziyi üç qonşu rayon arasında bölüşdürüllər.

Azərbaycanın Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var. Qızılbulaq qazıntı yatağında 13,5 vahid sənaye ehtiyatı olan qızıl, 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Sanyataq-Gülüyataq qızıl yatağı vardır. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq - I, 2129 min kub metr olan Şorbulaq - II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gec yatağı təcavüzkar Ermənistən tərəfindən işgal edildi [34]. Təəssüflər olsun ki, 1993-cü ildən bu günə qədər işgal olunmuş ərazilərimizin tükənməz təbii sərvətləri Rusiya, Kanada, İsveçrə, Fransa, Almaniya iş adamları tərəfindən talan olunur. Gəlirin çox hissəsi isə mənfur siyaset sahibləri olan ermənilərə çatır.

(Davamı 6-cı səhifədə)



(Əvvəli 3-cü səhifədə)

Rayon ərazisinin 75,6 min hektarını və yaxud 44%-ni meşələr tuturdu. Meşələrdə palıd, fisdiq, vələs, saqqızıağacı, ardic, qoz, findfq, çinar və s. qiymətli ağaclar bitir. Ağdərə rayonundakı Tərtər çayı vadisindəki Şərq çinari meşəliyi xüsusi olaraq qorunurdu. İşgal olunmuş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlamaşdırma funksiyalı meşələr mövcud idi ki, bunun 628 hektarı səhərətrafi yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitari mühafizə zonalarına aid meşələr idi. Ekoloji sistemlərin qorunub saxlanması bəşəriyyətin qarşısında kəskinliyi ilə darduğu bir şəraitdə yüz illər ərzində əmələ gələn Ağdərə meşələri bu gün qəddarcasına doğranaraq mebel düzəltmək məqsədilə xarici dövlətlərə satılır və ya Ermənistana aparılır. Təbiidir ki, meşə olmayanda meşə heyvanları da məhv olur. Keçmişdə Ağdərə meşələrində yaşayan ayı, dağkeçisi, dovşan, çöldonuzu və s. heyvanlar, qırqovul, turac kimi nadir quşlar meşələrin məhv olması və ya ovlanması ilə tələf olaraq ekosistemdən çıxmışdır. İşgal nəticəsində rayondakı tarix və mədəniyyət abidələri dağdırılmış, təbiət amansızcasına məhm edilmişdir.

Ağdərə ərazisi işgal edildikdən sonra rayondakı qədim tarixi adları erməni vandalları tərəfindən erməniləşdirilmişdir. Belə ki, İmarət-Qərvənde Hakara kaberd, U mudluya Aknaberd, Seysulana Artsaven, Yarimcaya Hatsavan, Çaylıya Qeterat, Qazançıya Tiqranaagert və sair adları verildi. Ümmülikdə, Ermənistən dövləti Azərbaycan torpaqlarının 20 faizi qeyri-qanuni olaraq işgal etmişdir. Ermənilər «torpağı viran qoymaq» taktikasından istifadə edirdilər. İşgal olunmuş ərazilərdə evlər, müəssisələr, kommunikasiya vasitələri, təbii sərvətlər talan edilir, dağdırılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə çevrilmişdi. Qaçın və köckünlerin sayı milyon nəfəri ötmüşdü [35].

Erməni işgalçılari tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq, 255 qoca əsir və girov götürülmüşdü [36]. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırlar.

İşgal olunmuş Azərbaycan ərazilərindən işgalçi ordunun dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 822, 29 iyul 853, 14 oktyabr 874 və 11 noyabr 884 sayılı qətnamələrinde öz əksini tapsa da, Ermənistən müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi [37]. Əslində münaqişə tərəflərinə birinə - Ermənistana doğma, o birinə - Azərbaycana yad münasibət bəsləndiyindən bu qətnamələrin heç birində Ermənistən təcavüzkar elan olunmurdu. Bunlardan yalnız birində Ermənistən adı

çəkilir və ondan tələb edilirdi ki, Dağlıq Qarabağ təsir göstərsin [38]. ABŞ, Rusiya və başqa dövlətlərin parlamentlərində özünü doğma münasibət görən Ermənistən təcavüzkar əməllərini azığlıqla davam etdirir və təəssüflər olsun ki, bu proses bu gün də davam etməkdədir.